

*Təhsil millətin gələcəyidir!*

*Heydər Əliyev*



Azərbaycan  
Respublikasının  
Elm və Təhsil  
Nazirliyinin  
orqanı

# AZƏRBAYCAN MÜƏLLİMİ

15 dekabr 2023-cü il

№48 (9056)

[www.muallim.edu.az](http://www.muallim.edu.az)

[muallim@edu.gov.az](mailto:muallim@edu.gov.az)

2026 -ci ilə qədər  
məktəbəqə-  
dər təhsil səviyyəsində bö-  
yük dəyişiklik olacaq. Bir  
neçə ilə Azərbaycanda  
məktəbəqədər təhsilə cəlb  
olunanlar ölkədəki 1-5 yaşlı  
uşaqların yarısını əhatə ed-  
cək ki, Azərbaycanda heç  
vaxt bu göstərici olmayıb.

## BU GÜN AZƏRBAYCAN MÜƏLLİMLƏRİNİN XVI QURULTAYI ÖZ İŞİNƏ BAŞLAYIR



Heydər ƏLİYEV, Ümummilli Lider

*“Mən hesab edirəm ki, müstəqil Azərbaycanın birinci müəllimlər qu-  
rultayı ölkəmizin təhsilinin gələcəyi və ümumiyyətlə, Azərbaycanın  
gələcəyi üçün mühüm bir mərhələdir. Bizim və sizin - hamımızın və-  
zifəmiz ondan ibarətdir ki, bu qurultayda irəli sürülən fikirlər, tə-  
kliflər həyata keçirilsin və Azərbaycanda təhsil daha da yüksəlsin”.*



### 20-ci Beynəlxalq Elm Olimpiadasında yeniyetmələrimiz 4 medal qazanıb

1 - 10 dekabr tarixlərində Tailandın Bangkok şəhərində keçirilən  
Yeniyetmələrimiz 20-ci Beynəlxalq Elm Olimpiadasında (2023)  
məktəbələrimiz uğurla çıxış ediblər.

Olimpiadada ölkəmizi təmsil edən komandanın üzvləri 3 gümüş və  
1 bürünc olmaqla ümumilikdə 4 medal qazanıblar. Belə ki, Bakı şəhəri  
Kasıp liseyinin X sinif şagirdi İbrahim Vahəli, Bakı şəhəri Kimya, bio-  
logiya təməyllü respublika liseyinin X sinif şagirdləri Murad Xəlilzadə və  
Rosul Ağakışiyev gümüş medal, Bakı şəhəri Türkiyə Deyanət  
Vəqfi Bakı türk liseyinin X sinif şagirdi Dilaro Yaqublu isə bürünc  
medal əldə ediblər.

Məktəbələrimizi təbrik edir və onlara daha böyük uğurlar arzulayırıq!

## PISA-2022 tədqiqatı: nəticələrə baxış

Andreas Sleyxer: “Hesabatdan alınacaq dərslər var”

İqtisadi Əməkdaşlıq və İn-  
kişaf Taşkiliatı (OECD)  
Beynəlxalq Şagird Qiymət-  
ləndirmə Proqramının (PI-  
SA) 2022-ci il tədqiqatının  
nəticələrinə açıqlayıb.

Tədqiqatda 81 ölkədən  
690 min 15 yaşlı təhsilalanın  
riyaziyyat, oxu və təbiət elm-  
ləri sahəsində savadlılıq sə-  
viyyəsi qiymətləndirilib. Hər  
3 ildən bir yayımlanan PISA  
tədqiqatı (bu dəfə koronavi-  
rus pandemiyasından sonra  
bir il təxirə salıb) hökumət-  
lərin diqqətə izlədiyi global  
etalona çevrilir. 2000-ci il-  
dən tətbiq olunan PISA təh-

sil sistemlərinin səmərəliliyi-  
ni qiymətləndirir. Hər dəfə  
bu 3 sahədən biri daha ətraflı  
nəzərdən keçirilir. Bu dəfə  
təhsil sistemlərinin riyaziyyat  
sahəsində səmərəliliyinə da-  
ha ətraflı baxılıb. İştirakçılar  
bir saat riyaziyyatla bağlı  
sualları cavablandırıb, digər  
bir saat isə oxu, elm və ya ya-  
radıcı təsfekkürün qiymətlən-  
diriləsimə serf olunub. Məktəb və şəxsi heyatla bağ-  
lı yekun sorğu da tədqiqatın  
bir hissəsi olub. OECD ölkə-  
lərinədən şagirdlərin orta he-  
sabla 69% -i ən azı əsas riyā-  
ziyyat biliklərinə sahibdir.

Ardı səh. 6



## 2023-cü ilin böyük kəşfləri

İsveçdə Nobel mükafatları təqdim olunub

Stockholm Filarmoniyasında 2023-cü ilin Nobel mükafatlarının təqdim olunma  
mərasimi keçirilib. Mərasim hər il olduğu kimi, bu dəfə də 1896-ci il dekabrın 10-  
da vəfat etmiş Alfred Nobelin anım gündündə baş tutub. A.Nobelin vəsiyyətinə uy-  
ğun olaraq, Sülh mükafatı Osloda, digər mükafatlar isə Stokholmda təqdim edilib.

Ardı səh. 8

**Məktəbəqədər  
təhsildə keyfiyyət**

**Güclü iqtisadiyyat  
fürsətini peşə təhsili**

**Uşaqları necə  
sağlam böyüdək?**

**“O dərsi unuda  
bilmirəm”**

Səh.3

Səh.3

Səh.5

Səh.8

# FESTİVALDA MƏĞLUB OLAN YOXDUR, HƏR KƏS QALİBDİR

SAF 2023 qalibləri mükafatlandırılıb

Dekabrın 8-də Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində Beynəlxalq STEAM Azərbaycan Festivalı 2023-ün bağlanmış mərasimi keçirilib.

Bağışlış mərasimində Baş nazirin müavini Əli Əhmədov, elm və təhsil naziri Emin Əmrullayev, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli, Milli Məclisin İqtisadi Siyaset, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Tahir Mirkili, millet vəkili, diplomatik nümayəndəliklər, ali təhsil müəssisələrinin rektörleri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

“STEAM Azərbaycan” layihəsinin rəhbəri İlqar Nəzərov çıxış edərək yarışların növbəcərlərinə dair hesabatı diqqət çatdırıb.

Ardınca Beynəlxalq STEAM Azərbaycan Festivalına dair videoicmal nümayiş etdirilib.

İlkin olaraq “Yaxşıların yaxşısı” kateqoriyası üzrə qaliblər mükafatlandırılıb. Müükafatlar Baş nazirin müavini Əli Əhmədov, elm və təhsil naziri Emin Əmrullayev, gənclər və idman naziri Fərid Qayıbov tərafından təqdim olunub.

Sonra Baş nazirin müavini Əli Əhmədov qalibləri tebrik edərək bu yarışın istedadlı şagird və gənclərin üzə çıxarılması, onların kiçik yaşılarından bəlik, bacarıqlarının artırılması, həmçinin ictimai feallığın artması baxımından digər ölkələrdən olan həmşəşləri ilə əlaqələrini qurmaları üçün fürsət olduğunu vurgula-



yib. Əli Əhmədov Beynəlxalq STEAM Festivalının Azərbaycanda keçirilməsini ölkədə elmin, təhsilin inkişafı üçün yara-

dilan gözlə imkan olduğunu qeyd edib və böyükəmde olan gənc neslin yaddaşında daim galacağını, gələcəkdə onların uğur-

larının formallaşmasına təsir edəcəyini bildirib.

Daha sonra çıxış edən elm və təhsil naziri Emin Əmrullayev “Festivalda möğlub olun yoxdur, hər kəs qalıbdır” fikrini vurgulayaraq bu təhsil bayramına qoşulan hər kəsə, eyni zamanda dəstəyini və fealığıni əsirgəməyən könüllülərə təşəkkürünü bildirib.

Gənclər və idman naziri Fərid Qayıbov öz növbəsində Azərbaycanda artıq üçüncü ildir təşkil edilən festivalda böyük inkişafın olduğunu qeyd edib. Nazir qalib komandaları tebrik edib, onlara uğurlar arzulayıb, həmçinin təşkilat komitəsinə belə bir festivalın həyata keçirilməsinə görə təşəkkürünü bildirib.

AMEA-nın prezidenti İsa Həbibbəyli çıxış edərək SAF 2023-ün əhəmiyyətini öna çəkib, festivalın əhatəsinin daha da genişləndirilmesini, XXI əsrin çağırışlarına təmamilə cavab verdiyi vurgulayıb.

Daha sonra digər qalib komandalarla müükafatlar təqdim olunub. Beynəlxalq SAF 2023-də 27 komanda I, 73 komanda II, 67 komanda isə III yera layiq görünlüb. Xüsusi nominasiyalar üzrə isə 101 komanda qalib olub.

**4-8 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində baş tutan SAF 2023 Beynəlxalq STEAM Azərbaycan Festivalı ümumilikdə 14 yarış və 1 sərgi kateqoriyası üzrə keçirilib. Festivalın final mərhələsində 11 ölkəni təmsil edən 868 yeri, 159 xarici iştirakçı yarış. Festivalın qalibləri “Azərbaycan müəllimi”nə təsəssüratlarını danışıblar**

**“Dünya Robot Olimpiadmasına qatılmağı planlaşdırırıq”**

Bakı şəhərindən “Boat Racing” kateqoriyası üzrə I yeri tutan “QuardRuple” komandasının mentoru Nəriman Rədrova qızırlıq deyir: “SAF 2023-də bəzət Səttər Bəhlulzadə adına Xarici Diller Təməyülli Respublika Gimnaziyasının komandası olaraq iştirak etdi. Düşünürüm ki, komanda üzvlərinin six əməkdaşlığı bizi qolbəyo aparan on böyük açar rəsləni oynadı. Bu il bəzət festivala yeni eləvə olunmuş “Boat Racing” kateqoriyası üzrə qoşuldı. Kateqoriyada tələb olunan dizayn işlərini sagırdımız Təğrul Abbas, kodlaşdırma hissəsinə Həmid Məmmədli, elektronika işlərini isə Mehəmmədli Əliyev əla bacarırdı. Bu kateqoriyada iştirakçılar gəmi modeli hazırlamalı, yarış zamanı suyun səthində onu idarə etməli və maneolərdən keçərək cold şəkildə finiş xəttinə çatmalıdır. Təğrul Abbas “AUTOCAD fusion 360” programında gəmini Formula 1 gəmilərino uyğun dizayn etdi və gəminin keskin dönbə bilinmiş üçün motorları yerində döndərən mexanizm hazırladı. Hazırladığı mexanizmləri və hissələri 3D printer vasitəsi ilə çap etdi. Kod hissəsində Həmid fliesky-dan alınan dəlgələr vasitəsilə gəminimizin rgb ledlərinin hansı vəziyyətdə olduğunu müəyyən etdi. Mehəmmədli isə gəminimizin elektronika hissəsini yaradı. Gələcəkdə gəmimizə sünü intellekt olavə edib onu daha da inkişaf etdirirək Dünya Robot Olimpiadasına qatılmağı planlaşdırırıq”.

## “Festivalin birincisi olmaq bizi yeni-yeni uğurlara ruhlandıırı”

SAF 2023 qaliblərinin uğur hekayələri

görmüldü. Bu isə “VidX” kateqoriyası üzrə finalda iştirak hüququ qazandıq və nehayət qalib geldik. Uşaqlar film çəkməli, həmin filmi xüsusi musiqilərdən istifadə edərək səsləndirməli idilər. Uşaqlar video-nüçəkən 3D printerdən çıxmış hekayəye uyğun xüsusi qurdugurları figurlardan istifadə edə bilərlər. Bəzim uşaqlar özürlərindən qədər əmin idilər ki, hətta yarış başlamışdan deyirlər: “Biz yənə qızıl medalçıyıq!”. Yarışda yığla biləcək maksimum xal 100 idi. Bəzim uşaqlar 99 xal yıldırlar və bincinlik qazandılar. Çəkilən əziziyətin bəhərosunu görmək həqiqətən çox qürurverici bir hissdir. Bu cür möhtəşəm festivalın birincisi olmaq bizi yeni-yeni uğurlara ruhlandı”.

**“SAF 2023-da qalib komanda olmaq bizi olduqca fərqlihəndirir”**

Bakı şəhəri Ali Mustafayev adına 202 nömrəli tam orta məktəbin “Techno Squids 202” komandası “FLL Challenge” kateqoriyası üzrə II yeri qalıbdir. Komandanın mentoru Elmira Mirzəyeva bildirir: “Artıq 3 ildir ki, biz komandalarımızla Beynəlxalq STEAM Festivalında iştirak edirik. Menim rəhbərlik etdiyim “Techno Squids 202” komandası 3 iştirakçı ilə (Əli Mirzəyev - 9-cu sınıf, Həson Həsənov və Hüseyin Hüseynli isə 8-ci sınıf sağırdıldır) “First Lego League Challenge” kateqoriyası üzrə final yarışında iştirak edirdi. Bəzim komandamızın finalında Robot Oyunu üzrə 410 bal topladı, bu da yüksək noticə idi. Komandamız SAF 2023-də Robot dizaynı üzrə II yera layiq görüldü. SAF 2023-də komandanızla iştirak etmək və qalib komanda olaraq ayrılmak bizi olduqca fərqlihəndirir. Bu meqəm bizin üçün göləcəkdə böyük layihələrə imza atmaq istiqamətində böyük bir stimuldur”.

**“Biz yenə qızıl medalçıyıq!”**

Mingəçevir şəhərini təmsil edən “Rise&shine” komandası “VidX” kateqoriyası üzrə festivalda I yera layiq görüllüb. Komandanın mentoru Gülnar Əhmədova sevinçini belə bəltüsür: “Komandanızın üzvləri Arif Mahmudzadə və Rauf Məmmədovla biz ötən il SAF 2022-də iştirak edərək “Robokids” kateqoriyası üzrə qızıl medala layiq

əməkdarı”.

**“Qələbəmiz uşaqların azımkarlığının, zəhmətinin noticəsidir”**

Gənəcə şəhərini təmsil edən “Magic city” komandası “Engineers of Future” kateqoriyası üzrə II yera layiq görüllüb. Komandanın



rın dünya görüşünü, mühəndislik və problem həllətəmə bacarıqlarının da-ha da formallaşmasına kömək olacaq. Bu beynəlxalq festivalda dün-yanın müxtəlif ölkələrini təmsil edən güclü komandalarla yarışaraq ikinci yera layiq görülmək çox ürəkaçan noticədir”.

**“Ölkəmizi dünya yarışmasında ön sıralara yüksəltməyimizə inanırıq”**

Saray qəsəbəsindən SAF 2023-ə “Mechatronics” kateqoriyası üzrə qatılan ve III yera layiq görülen “Vex Mechatronics Fight (VMF)” komandasının rəhbəri Anar Əliyev ilk dəfədir bu festivalda iştirak etdiğini deyir: “Men “Vex Mechatronics Fight (VMF)” komandasının mentoruyam, həmçinin da Rabito və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təhsil alıram. Sevindirici haldır ki, hələ bi ilin oktyabr ayında rəsmi fealiyyətə başlamış Saray STEAM Mərkəzi SUMbulders təsisçisi, yerli və beynəlxalq laiyihələr üzrə ekspert-mentor Tural Süleymanovun koordinatörlüyü ilə qısa müddətə bir sərə ugurlara iniza atmışdır. Uşaqlar festivalda AREA akademiyasında hazırlanırlar. “Engineers of Future” kateqoriyası göləcək 100 ilədən mühəndislərin hazırlanırdı şəhərlərdən bəhs edir və seçim turuna komandanızın üzvləri “Ayda şəhər” adlı layihə ilə qatılmışdır. Onlar xüsusi qırğular vasitəsilə idarə edilən otellər hazırlanmışdır və bu otellərdə qalacaq insanlar oksigen, su, hava ilə təmin olunacaq, xüsusi robotlər vasitəsilə Aylı, eləcə də digər planetləri rəhatlıqla gəzə biləcəklər. Layihə SAF jüriləri tərəfindən bayındırı və texminən 200-ə yaxın komanda arasından seçildi”.

Qələbəmiz uşaqların azımkarlığının, zəhmətinin noticəsidir və onların sevincinin hədd-hüdudu yoxdur”.

**“Şagirdlərimiz həm yarışdır, həm də təcrübə topladılar”**

Naxçıvan Muxtar Respublikasının “FlyTech” kateqoriyası üzrə təmsil edən “Young Inventors” komandası II yeri qazanıb. Komandanın mentoru Fuad Babayev Naxçıvan STEAM Mərkəzinin müəllimidir: “Komanda üzvlərimiz Oğuz Nəcəfli və Nadir Məmmədli ilə birgə SAF 2023-de “FlyTech” (Dron) kateqoriyası üzrə yarışdıq, 3 mərhələdə keçirilən yarışda komandanlar sıfırdan öz dronlarını yaratımlı, onları kodlaşdırıb tapşırıqları icra etmək üçün hazır vəziyyətə gətirməli idilər. Bəzim hazırladığımız drone arenada maneələri keçib müəyyən hündürlükdən yüksək paraşüt ilə hədəfa buraxmalı idil. Toplaqlıları bala görə komandanız 2-ci yeri qalibi oldu. Cox gərgin və heyəcanlı keçən yarışda şagirdlərimiz həm yarışdır, həm də möhtəşəm təcrübələr topladılar ki, bu da on-

Lamiyə ƏLİMƏRDANOVA



# Elm və təhsil naziri Bakı Mühəndislik Universitetində



**Elm və təhsil naziri Emin Əmrullayev Bakı Mühəndislik Universitetinin (BMU) yeni istifadəyə verilmiş tədris korpusunda olub, burada yerləşən laboratoriyalara və texnoparka baxış keçirilib.**

BMU-nun rektoru Yaqub Piriyev təhsil müəssisəsinin maddi-texniki baza, elmi-tədqiqat fəaliyyəti baroda naziri məlumatlandırıb. Rektor tədqiqatların səmərəli təşkil, texnoloji ye-

## BMU-da yeni istifadəyə verilmiş tədris korpusunda laboratoriyalara və texnoparka baxış keçirilib

niliklərin mənimsənilməsi, tətbiqi məqsədilə mövcud ekosistemin və universitet texnoparkının fəaliyyətinin gücləndirilməsi, eləcə də nəzərdə tutulan hədəflərlə bağlı zəruri informasiyaları diqqətə çatdırıb.

Sonra Emin Əmrullayev geniş maddi-texniki bazaya, müasir tələblər ca-

vab veren elmi-tədqiqat və tədris laboratoriyalarına, eyni zamanda tələbələrin el işlərindən ibarət sərgiya baxış keçirib. Universitet tələbələrinin müxtəlif yarışlarda qazandıqları nailiyyətlərlə tanış olan nazirə həyata keçirilecek yeniliklər, göləcəkdə icrası nəzərdə tutulan layihələr haqqında məlumat verilib.

Universitetin texnoparkına da baş çəkən Emin Əmrullayev ümumilikdə tələbələrə geniş araştırma imkanları yaradan laboratoriyaların fəaliyyətdən məmənunluğunu bildirib.

Universitetin rektor və professor-müəllim heyəti ilə səhəbət aparan nazir ali təhsilin bütün səviyyələri üzrə mü-

həndis kadrlarının hazırlığını, fundamental və tətbiqi elmi-tədqiqatlar aparan müəssisənin qarşısında duran vəzifələri qeyd edib. Ali təhsilin inkişaf prioritetlərinə uyğun olaraq, universitetdə tədris və təhsilin keyfiyyətinin daha da yüksəldilməsi, yeni ixtisasların açılması, infrastrukturun gücləndirilməsi məsələləri nəzərdən keçirilib.

BMU-nun daha da inkişaf edəcəyinə inamini vurğulayan elm və təhsil naziri kollektivə uğurlar arzulayıb.

## Hədəflər və gələcək planlar müzakirə olunub

Nazir Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşları ilə görüşüb



**Elm və təhsil naziri Emin Əmrullayev Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşları ilə görüşüb.**

Görüşdə təhsil sistemindən həyata keçirilən istahatlar, agentlikdə müxtəlif fəaliyyət istiqamətləri üzrə görünlən işlər, təhsilin inkişafı ilə bağlı qarşıya qoylan hədəflər və gələcək planlar barədə danışılıb.

Emin Əmrullayev təhsil müəssiselerində nəticəyönlü və şəffaf idarəetmə modelinin yaradılması üçün bir sıra məsələlərin icra şəlahiyətlərinin yerlərə ötürülməsinin əsas məqsədlərən biri olduğunu vurgulayıb.

Nazir Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi təhsil siyasetində agentliyin rolunu, ümumi strategiya yəqin olaraq proseslərə nəzarət və icra mexanizminin qurulmasının əhəmiyyətini diqqətə çatdırıb. Həmçinin təhsilin keyfiyyətinin artırılmasının, metodik xidmətlərin, şagirdlərin təhlükəsizliyi məsələlərinin və bu istiqamətdə müəyyən mexanizmlərin işlənilərənən təqdimatın təqdimatının əməkdaşlığı ilə görüşüb.

Nazir çıxışının sonunda işin daha somərəli təşkili ilə bağlı müvafiq təsbitlər və təsviyələrini verib, agentlik əməkdaşlarına fəaliyyətlərində uğurlar arzulayıb.

Görüşdə məktəbdən kanan təhsilin şagirdlərin sosial fəaliyyətinin və yumşaq bacarıqlarının formallaşmasına təsirinin vacibliyi vurgulandı.

Nazirın keçirdiyi təhsil siyasetində agentliyin rolunu, ümumi strategiya yəqin olaraq proseslərə nəzarət və icra mexanizminin qurulmasının əhəmiyyətini diqqətə çatdırıb. Həmçinin təhsilin keyfiyyətinin artırılmasının, metodik xidmətlərin, şagirdlərin təhlükəsizliyi məsələlərinin və bu istiqamətdə müəyyən mexanizmlərin işlənilərənən təqdimatın təqdimatının əməkdaşlığı ilə görüşüb.

Nazir çıxışının sonunda işin daha somərəli təşkili ilə bağlı müvafiq təsbitlər və təsviyələrini verib, agentlik əməkdaşlarına fəaliyyətlərində uğurlar arzulayıb.

Görüşdə məktəbdən kanan təhsilin şagirdlərin sosial fəaliyyətinin və yumşaq bacarıqlarının formallaşmasına təsirinin vacibliyi vurgulandı.

**Dekabrın 8-9-da Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi və Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Mingəçevir Dövlət Universitetində (MDU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüne həsr olunmuş "Davamlı inkişaf strategiyası: global trendlər, milli təcrübələr və yeni hədəflər" mövzusunda II beynəlxalq elmi konfrans keçirilib.**

Beynəlxalq konfrans MDU-nun rektoru Şahin Bayramov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Mingəçevir Şəhər Hakimiyyətinin başçısı İlham İsmayılov, Qazi Universitetinin rektoru Musa Yıldız, Lənkəran Dövlət Universitetinin (LDU) rektoru Natiq İbrahimov, MRU-nun rektoru İnqə Zaleniene, Kayseri Universitetinin rektoru Kural Karamustafa, KNUTD-un rektoru İvan Qiřenka, RİSEBA Tətbiqi Elmlər Universitetinin rektoru Lucija Rutka, KEU-nun rektoru Almaz Kadıraliyev, Azərbaycan Texnologiya Universitetinin rektoru Vəzifəsi icra edən Yaşar Ömerov, AHBVU-nun Turizm fakültəsinin dekanı İrfan Yazıcıoğlu, Çin'in Lancou Maliyyə və İqtisadiyyat Universitetinin prorektoru Hu Kai və müsteqil tədqiqatçı Işıl Keskin Şahan çıxış edib.

Mədəniyyət Nazirliyinin Yardıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdürü Rəşad Məmmədov hazırda Nazirliyin dəha müasir yanaşma və innovativ idarəetmə mövqeyində olduğunu bildirərək bu istiqamətdə müvafiq layihə və təşəbbüslerin dəstəkləndiriləcəkini qeyd edib.

"Dəyirmi mas" və müzakirələr zamanı hem universitet, hem də özəl sektor nümayəndələri yaradılan platformadan gözləntiləri haqqında fikirlərini bildirib.

## MDU-da II beynəlxalq elmi konfrans keçirilib



ların nəticələrinin təqdim olunmasından və elmi müzakirələrin aparılmasından ibarətdir.

Rektor bildirib ki, daimi sülhün tərəfdarı olan Azərbaycanın işğaldan azad edilən torpaqlarında hazırda sürəti və geniş curuculuq fəaliyyətləri həyata keçirilir. Davamlı qüdrətlənən Azərbaycan regional və beynəlxalq əhəmiyyətli layihələrin təşəbbüskarlarından və icraçılarından biridir. Bu kontekstdə alimlərin və akademik insanların apardıqları tədqiqatlar və irəli sürdükləri elmi əsaslılaşmış tekliflər faydalı ola bilər. Beynəlxalq konfrans bu sahədə atılan söyləmələr və təqdimatlarla təşəbbüskarlıqla başlanıb.

Rector məlumat verib ki, konfransın təməni Azərbaycan, türk, ingiliscə və rus dilindən ümumilikdə 562 tezis və möqəde daxil olub.

Elm və Təhsil Nazirliyi adından konfrans istirakçılarını salamlayan nazir müavini Firudin Qurbanov çox mülliəm bir mövzuya, Azərbaycan xalqının Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüne həsr olunan beynəlxalq seviyyəli elmi tədbirin təşkilinə görə MDU rəhbərliyinə və bütün təşkilatçılara təşəkkürünü bildirib.

Ulu Önderin üzəqgəron dövlət idarəciliyi sayəsində ölkənin sürətli inkişafının təmİNİN olunduğu qeyd edən F.Qurbanov dahi şəxsiyyətin zəngin ideyalarının və siyasi irdisinin öyrənilmesi və təbliğinin önəmini vurgulayıb, konfransın bu aspektində əhəmiyyətini diqqətə çatdırıb.

Bildirilib ki, bütün sivilizasiyanın gələcəyi və onun taleyi üçün minillikdə davamlı inkişafın məqsəd və prinsiplərinin ümumiyyətindən təsdiq edilib.

Konfrans 10 üzərindən 18 onlayn bölmə iclasları ilə işini davam etdirib. Bölmə iclaslarında müxtəlif mövzularda məruzələr dinlənilib. Müzakirələrdən sonra beynəlxalq konfransın işinə yekun vurulub.

Konfrans çərçivəsində MDU və Türkiyənin Kayseri Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb.

Sonra beynəlxalq elmi konfransın qonaqları MDU-nun tələbə və magistrantları üçün ustad dərslər keçiblər. Daha sonra qonaqlar MDU-nun akademik və inzibati heyət üzvləri ilə görüşüb.

## Universitet-sənaye tərəfdəşlığı

Dekabrın 9-da Azərbaycan Texniki Universitetində yerləşən Davamlı Inkişaf Mərkəzində Universitet-Sənaye Tərəfdəşliyinə dair Dialoq və Əməkdaşlıq Platformasının növbəti görüşü keçirilib.

Tədbirdə Təhsilin Inkişafı Fondu, Mədəniyyət Nazirliyi, İqtisadiyyat Nazirliyinin tabeliyində 4SIM Təhlili və Koordinasiya Mərkəzi, Kiçik və Orta Biznesin Inkişafı Agentliyi, Azərbaycan Texniki Universiteti, "PSG-Kapital İnvestisiya Şirkəti", "Bilişim Vadisi Bakı" və "Baku Design Academy"nın nümayəndələri iştirak ediblər.

"Universitet, sənaye və dövlət əməkdaşlığı mövzusu ilə çıxış edən "Bilişim Vadisi Bakı"nın direktori Qəmat Kerimov texnoparkların, eləcə də Bilişim Vadisinin işləmə prinsipləri, qeyri-hökumət təşkilatları və dövlət müəssisələrinin texnoparklar

ilə əməkdaşlıq nümunələrindən bəhs edib.

Daha sonra "Baku Design Academy"nın təsisçisi və direktoru Aysel Gülməmmədova akademiyannın fəaliyyəti, nəqliyyətləri və hədəfləri haqqında görüş istirakçılarının məlumatlandırılardı. A.Gülməmmədova "Miasir dövrün kadr tələbləri" mövzusunda ətraflı təqdimatla çıxış edib.

Mədəniyyət Nazirliyinin Yardıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdürü Rəşad Məmmədov hazırda Nazirliyin dəha müasir yanaşma və innovativ idarəetmə mövqeyində olduğunu bildirərək bu istiqamətdə müvafiq layihə və təşəbbüslerin dəstəkləndiriləcəkini qeyd edib.

"Dəyirmi mas" və müzakirələr zamanı hem universitet, hem də özəl sektor nümayəndələri yaradılan platformadan gözləntiləri haqqında fikirlərini bildirib.

## Fövqəladə hallar zamanı davranış qaydaları



Elm və Təhsil və Fövqəladə Hallar nazirliyinin dəstəyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Bakı, Sumqayıt və Abşeron peşə təhsili müəssisələrinin rəhbər heyəti üçün fövqəladə hallar zamanı davranış qaydalarına dair maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə çıxış edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərimov bu cür silsilə tədbirlərin höyəti keçirilməsinin vacibiyini qeyd edərək, peşə təhsili müəssisələrində davranış qaydalarına dair bilik və bacarıqların tekniloşdırılması, bu sahədə maarifləndirmə prosesinin



davamlı olmasını xüsusi vurgulayıb.

Elm və təhsil nazirinin müşaviri Rüstəm Ağayev çıxış edərək təhsilən və təhsilverənlərin yaranma bileyəcək fövqəladə hallar hazırlanmasında, lazımi tədbirlər görülməsinin əhəmiyyətindən danışub, gündelikdə duran məsələlərin müəllim və şagirdlərə, valideynlərə çatdırılması nəmən və onlara davranış qaydalarına dair vərdiş və biliklərə yiyələnməsinin vacibliyini diqqətə çatdırıb.

Sonra Fövqəladə Hallar Nazirliyinin nümayəndələri tərəfindən suda boğulma, yanım, dəm qazı və digər fövqəladə hallar zamanı davranış qaydalarına dair ətraflı məlumat verilərək, maarifləndirici videoçarxlardan nüüməs etdirilib. Bölgələrdə yerləşən məktəbələr və ümumi təhsil müəssisələrinin istiqlikə temin olunması və təhlükəsizliyin artırmaq üçün müxtəlif hallarda əlavə tədbirlər görülməsi də istirakçıların diqqət mərkəzində olub.

Tədbirdə Xəzər dənizi və su hövzələrində boğulma təhlükəsinə qarşı maarifləndirilmə işlərinin aparılması üçün yerdə trening-müşavirələrin keçirilməsi, ümumi təhsil müəssisələrində təşkil olunan həftəlik sinif saatlarında şagirdlərə, valideyn iclaslarında isə valideynlərə izah edilməsi tövsiyə olunub.

## Təhsilin İnkışafı Fondu Gəncədə ali təhsil müəssisələri üçün təqdimat keçirib



Azərbaycan Texnologiya Universitetinin Təhsilin İnkışafı Fondu Gəncədə yerləşən ali təhsil müəssisələri üçün təqdimat keçirilib.

Tədbirdə Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov,



Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfar Qurbanov və hər üç ali təhsil müəssisəsinin struktur bölmə rəhbərləri iştirak edib.

Təhsilin İnkışafı Fondu İdarə Heyətinin sədri Elñur Nəsibov təqdimatla çıxış

edib. Sədr Fondu yaradılması, məqsədləri, məsisiyi, Fondu tərəfdən höyəti keçirilən layihələr, təqədüm programları barədə ətraflı məlumat verib, perspektivdə yeni layihələrin olduğunu qeyd edib.

Sonda tədbir iştirakçılarının təklifləri dinlənilib, sualları cavablandırılıb.

## Gənc innovatorların layihələri stimullaşdırılır

Azərbaycan Texnologiya Universitetində (ATU) Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Gənc Innovatorlar" startap müsabiqəsi keçirilib.

Yarış ATU İnnovasiya Mərkəzinin təşkilatçılığı, Təhsilin İnkışafı Fondu, "Huawei" şirkəti, "BİR" Tələbə Könüllü Taşkılının dəstəyi ilə rəallaşdırıldı.

ATU-nun rektoru Yaşar Ömərov, Təhsilin İnkışafı Fondu İdarə Heyətinin sədri Elñur Nəsibov, "BİR" Könüllü Tələbə Taşkılının Region üz-



rə sədri Əsli Möhərrəmova, stendləri gezib, startap layihələri ilə ətraflı tanış olublar.

Müsabiqədə 56 tələbədən ibarət komandalar tərəfindən

qida, yüngül sənaye, İKT, neqliyyat sahəsinə əhatə edən bir-birindən maraqlı 28 startap təqdim edilib.

"Laser Eye" komandası

Mina axtaran dron startapı ilə müsabiqənin qalibi olub. İkinci yeri "Alpha Soldier" startap oyunu ilə "Yarost Geym" komandası tutub. Üçüncü yeri isə "Yeah Crypto" startap ilə eyni adlı komanda layiq görüldü.

Qalib komandalar pul mükafatı, sertifikat və hədiyyələrlə təltif edilib.

Qeyd edək ki, startap müsabiqəsinin keçirilməsində məqsəd universitetdə startap ekosisteminin inkişaf etdirilmək, yeni startaplara yaradılmasına kömək etmek, bu sahəyə mərafi etmək, bu istədiyi gələnlərdən startap yaratmaqdən ibarətdir.

rici xarakter daşımalı, vaxtla məhdudlaşmalı və gündə 1,5-2 saatdan çox olmamalıdır.

### Uşaqları sevin

Valideynlər uşaqların psixikasının sabit olmadığını və 17 yaşına qədər formallaşma vəziyyətində olduğunu bilməlidirlər. Həkim-pediatr bu qənaətdər ki, uşaqların yaşına və yaşı bağlı beynin inkişafına görə yəriñə yetir bilmediyi, başa düşü bilmediyi bir şeyi tələb etmək olmaz. 4 yaşa qədər uşaqlarda kobud motor bacarıqları və əsas hissəyyat üzvləri demək olar ki, tam inkişaf etmiş olur. Uşaq gəzə, qələm tuta və özünü qidalandırma bilər. Beynin görəmə qabiliyyətinə nezəret edən hissə yetkinlişir. 6 yaşında aktiv nitq inkişafı davam edir: nitqin inkişafı tam yetişməmiş olduğundan proses olduqca gərgin olur. Bu, balaca uşaqların xarici dilləri niyə belə asanlıqla öyrəndiyini izah edə bilər. Beynin mücerət dünüşə, emosional yetkinlik və rasional dünüşə üçün cavabda olan hissələri hələ inkişaf etməyir.

9 yaşında uşaq ince motor bacarıqlarını mənimsəyir: məktəblilər üçün yazmaq asanlaşır və sonetkarlıq daha daqiq olur. Riyaziyyat elm-lərinin, həndəsə və cəbrin inkişafında böyük addımlar atılır. 13 yaşına qədər limbik sistem artıq güclü emosiyalar yaşamağa imkan verir, lakin beynin onları ehtiva edən sahəsi hələ inkişaf etmemişdir, buna görə də yeniyetməde emosionallıq problemləri yaranır. İntellekt, analitik bacarıqlar və məntiq inkişaf edir.

15 yaş beynin somorəliliyinin yüksəldiyi yaşdır. Lazımsız sinir əlaqələri söñür, lakin daha aktiv əlaqələr güclənir: beynin daha "ixtisaslaşmış" olur. Bu zaman uşaqlar onlar üçün ən maraqlı olan bilik sahəsini seçə və onun öyrənilməsinə başlaya bilərlər. 17 yaşında beynin prefrontal korteksinin sahələrinin inkişafı sosial aktivliyin artmasına sebəb olur, mücerət dünüşə, risk qiymətləndirməsi və özünü idarəetmə yaranmağa başlayır.

Uşaq uğurlarına və ləyəqətlərinə görə deyil, qeyd-sərtisiz sevin.

Şakir CƏFƏROV

## Uşaqları necə sağlam böyüdək?

Uşaq peyvəndlərlə qorunarsa...



soherki qədər təsirli olmayacağı. Ancaq on azı uşaq kifayət qədər fiziki fealiyyətə temin edəcəkdir. Uşaqlara kifayət qədər yuxarı almağı öyrədin. Özünü yaxşı hiss etməsi üçün kifayət qədər yatmaq lazımdır. Uşaq kiçik olsa da, bunu 9 ilə 11 saat arasında etməli və hər gün eyni vaxtda yatmağı öyrənməlidir. Onda bu vəziyyətdə prosesin təsirini əldə edəcəksiniz.

Ü.Rəhimova uşaqların telefon və kompüterdən istifadə edə bilmələrinə də aydınlıq getirir. Bunlu belə, uşaq bilməlidir ki, vaxtaşır smartphone fasilə vərmək lazımdır.



mütəxəlif xəstəliklərə yoluxmaması üçün müdaxile etmək asanlaşacaq. Bir də inkişaf problemlərini görəndə proaktiv hərəkətə keçin. Əks halda vəziyyət sizin əleyhinizə çevrilə bilər.

**Oyunlar və qadecətlərə ünsiyyət**  
Uşaqın sosial şəbəkələr və sitəsilərde deyil, dostları və həmyəşlər ilə "canlı" ünsiyyət qurmaq üçün kifayət qədər vaxtın olub-olmamasına, məktəbdənə karə fealiyyətlərde olimpiadılarda və ya yarışlarda iştirak etməsinə diqqət yetirin. Komputer oyunları və inter-

Uşaqların sağlam həyat tərzinin formallaşmasında bir sira faktorlar mühüm rol oynayır, sağlam inkişafının təməlini təşkil edir. Gündümüzün aktual problemlərindən olan mövzunu Xətai rayon 4 nömrəli Uşaq poliklinikasının həkim-pediatri Ülkə Rəhimova ilə müzakirə etdi.

Ü.Rəhimova qeyd edir ki, uşaqların sağlamlığı anlayışına biz onların fiziki aspektini və psixoloji vəziyyətini, eləcə də emosional vəziyyətini daxil edir. Sağlam uşaq ahəngdar inkişaf edir, onun orqanizmə ətraf mühitin zərərlərini amillərinin öhdəsindən golur və xəstəliklərə müqavimət göstərir.

Sağlam uşaq şən, aktividir, yaxşı yeyir, zövqlə oynayır, mehribanlıdır və valideynlərə problem yaratmır. Uşaqın sağlamlığına genetik, sosial və ətraf mühit, gигиена və bir çox digər amillər təsir edir. Ancaq əsasən, uşaqın sağlamlığı onun valideynlərindən və onların birgə səylərindən asılıdır.

Şəhərin boyu, çəkisi, yaşına uyğun inkişafi sağlamlığın mühüm göstəriciləri olmaqla yanaşı, tədricən, aydan-aya və ildən-ildə formallaşan əsas fiziki keyfiyyətləri, xarakter xüsusiyyətləri, bacarıq və vərdişləri də buraya aiddir.

Yetkinliyin bütün xəstəlikləri uşaqlıqda formalasır: osteoporozdan ate-rokslerozə qədər.

Sağlam uşaq böyük mən çətin deyil. O, böyüdükcə bir sira sadə qaydalarla əməl etməlisiniz:

# PISA-2022 tədqiqatı: nəticələrə baxış

**Andreas Sleyxer:**  
“Hesabatdan alınacaq dərslər var”



**Əvvəli səh. 1**

Bu, o deməkdir ki, onlar sadə həyati vəziyyətlərdə riyaziyyatdan istifadə etmək bacarığımı və təşəbbüsünü nümayiş etdirməyə başlayırlar.

Azərbaycanı PISA-2022 tədqiqatında Bakı məktəbləri təmsil edib. Ölkəmiz sıralamada 81 ölkə arasında 56-ci yeri tutub. Beləliklə de Azərbaycan, Meksika, Braziliya, Gürcüstan, Özbəkistan, Albaniya və Şimali Makedoniyanın daha yuxarı nötcə göstərib.

## Orta müvəffəqiyyət seviyyəsi xeyli azalıb

OECD-nin məlumatına görə, dünyada şagirdlərin orta müvəffəqiyyət seviyyəsi xeyli azalıb. Bu azalma xüsusilə bir neçə ölkədə, o cümlədən Almaniya nəzərə çarpar. Məsələn, Polşa, Norveç, İslandiya və Almaniya 2018-ci ildən 2022-ci ilə qədər riyaziyyat üzrə nötcələrin 25 və daha çox bal azalması qeyd olunub. “Riyaziyyat və oxuma ballarının kəskin azalması bir çox ölkələr eyni vaxtda təsir edən mənfi şoku göstərir”, - tədqiqatda qeyd olunur.

Riyaziyyat üzrə ABŞ-ın da göstəriciləri aşağı düşüb. ABŞ Kongresinin məktəblərə pandemiyanın xilas olmaq üçün 190 milyard dollar sormaya qoymasına baxınayaq, təhsil katibi Miguel Cardona ölkənin riyaziyyat ballarının koskinliklə aşağı qaldığını söyləyib: “Biz rahat ola bilərik, riyaziyyat qlobal rəqəbat qabiliyyətimiz və liderliyimiz üçün vacib olan seviyyəde deyil”.

OECD ölkələrində pandemiyanın sonra şagird nailiyyətlərinin misli görünməmiş azalması müşahidə olunur. Ekspertlər isə qeyd edirlər ki, üç ölcülən sahədə göstəricilərin azalmasını qismən pandemiya ilə izah etmək olar, cünki “oxuma və təbiət elmlərinə nötcələr artıq azalırdı, riyaziyyatda mənfi meyillər isə 2018-ci ilə qədər tədqiqat aparlarken Fransa da daxil olmaqla bir neçə ölkədə nəzərə çarparıdı”.

Tədqiqat müəlliflərinin fikrincə, performansın global azalması qismən pandemiya ilə əlaqələndirilə bilər. Buna baxınayaq, PISA nötcələri qisməndən və uzunmüddətə bağlanan məktəblər arasında performans baxımından aydın forqlər göstərmir. PISA-nın direktoru Andreas Sleyxer hesabatın təqdimat mərasimində qeyd edib: “Maraqlı odu ki, PISA-da pandemiya zamanı belə irəliləyiş elə edən və öz perfor-

Tədqiqatda hər 3 sahədə ilk top-5-lükədə olan ölkələr:

**Riyazi savadlılıq üzrə:** Singapur - 575; Makao (ÇXR) - 552; Tayvan - 547; Honkonq (ÇXR) - 540; Yaponiya - 536.

**Oxu:** Singapur - 543; Yaponiya - 516; İrlandiya - 516; Koreya - 515; Tayvan - 515.

**Təbiət elmləri üzrə:** Singapur - 561; Yaponiya - 547; Makao (ÇXR) - 543; Tayvan - 537; Koreya - 528.

## Ayrı - ayrı ölkələrdə PISA dinamikası

**Türkiyə.** Türkiyənin riyaziyyat üzrə orta göstəricisi 453, təbiət elmləri üzrə orta orta göstəricisi 476, oxu üzrə 456 bal olub. Qardaş ölkə məktəbliləri 2018-ci il tədqiqatı ilə müqayisədə bütün ölçmələrdə irəliləyiş əldə ediblər. Sənəddə qeyd olunur ki, “Türkiyə son 20 ildə riyaziyyat sahəsində sabit irəliləyiş əldə edən iki ölkədən biridir”. Təbiət elmləri sahəsində də Türkiyənin göstəriciləri yüksək qiymətləndirilir. “Türkiyə son iyirmi ildə elm sahəsində sa-

mansını əhəmiyyətli dərəcədə yaxşılaşdırıb bilən ölkələr var”. Tədqiqatın müəllifləri qeyd edib ki, yalnız bir neçə OECD ölkəsi



2018-ci ildən 2022-ci ilə qədər bezi nötcələrini yaxşılaşdırıb bilərlər, məsələn, Yaponiya - oxu və təbiət, İtaliya, İrlandiya və Latviya isə təbiət elmləri üzrə. Orta hesabla, Yaponiya və Koreyadakı gəncəl riyaziyyatda ən yüksək bacarıqlara malikdirlər. Oxu sahəsində İrlandiya, Yaponiya, Koreya və Estonia birinci yerdədir. Təbiət elmləri sahəsində ən yaxşı nötcələrə Yaponiya, Koreya, Estonia və Kanada nail olmuşdur.

Avropanın ölkələrində riyaziyyat üzrə ən yüksək seviyyəni yaxşılaşdırıb bilərlər, məsələn, Yaponiya - oxu və təbiət, İtaliya, İrlandiya və Latviya isə təbiət elmləri üzrə. Orta hesabla, Yaponiya və Koreyadakı gəncəl riyaziyyatda ən yüksək bacarıqlara malikdirlər. Oxu sahəsində İrlandiya, Yaponiya, Koreya və Estonia birinci yerdədir. Təbiət elmləri sahəsində ən yaxşı nötcələrə Yaponiya, Koreya, Estonia və Kanada nail olmuşdur.

## Asiya Avropadan öndədir

Tədqiqatın nötcələrinə görə, Asiya ölkələri PISA-2022-də ən yaxşı nötcəni göstəribler. Təhsil mütəxəssislerinin fikrincə, Asiya ölkələrindən olan məktəblilər qlobal savadlılıq reytingində liderdir. Tədqiqatın nötcələrinə görə Singapur liderlik edir. Onun ardıcınca Makao, Tayvan, Honkonq, Yaponiya və Cənubi Koreya gelir.

“Biz Asiya ölkələrinin, xüsusilə riyaziyyat sahəsində haqqından də lider mövqeyə çıxdığını müsahidə etməyə davam edirik”, - deyə OECD-də təhsil mütəxəssisi Erik Şarbonye izah edir.

Liderlər. Estoniyalı məktəblilər bütün testlərdə OECD üzrə orta seviyyədən dəha yaxşı nötcələr göstəribler. Estoniyada məktəblilərin 85%-i riyaziyyat testində 2 və dəha yüksək seviyyədə olub (OECD üzrə orta hesabla 69%). Estonia riyaziyyat üzrə testdə iştirak edənlərin toxumın 13%-i 5-ci və 6-ci seviyyəyə çatıb - yalnız 81 ölkənin və iqtisadiyyatın 16-sında iştirak edən şagirdlərin 10%-den çoxu bu seviyyəyə çatıb. Oxuma hissə-

## Təhsil Institutunda tədqiqatın nəticələri müzakirə olunub



Dekabrın 9-da Təhsil Institutu (ARTİ), Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə PISA 2022-ci il nötcələrinin müzakirəsinə dair “dəyirmi masa” keçirilib.

Görüşdə Elm və Təhsil Nazirliyi, nazirlik yanında İctimai Şura və ARTİ-nin nümayəndələri, təhsil ekspertləri, dərslik müəllifləri, həmçinin digər qonaqlar iştirak ediblər.

ARTİ-nın direktoru solahiyətləri icra edən Elñur Əliyev PISA 2022-ci il nötcələrinin müzakirəsinə dərəcədən əhəmiyyət verib.

Sonra Elm və Təhsil Nazirliyinin Məktəbəşədər və ümumi təhsil siyaseti şöbəsinin müdürü Vəfa Yaqublu çıxışında təhsil sahəsində aparılan işlahatlar və məzmun dəyişikliklərindən bəhs edib.

Ictimaiyyətə eləqələr və kommunikasiya şöbəsinin müdürü Səbhi Rzayev nazirliyin belə görüşlərin mütəmadi olaraq keçirilməsində maraqlı olduğunu bildirərək ictimaiyyətin mütəxəssislərlə dialoqunu davam etdiriləcəyini vurgulayıb.

Daha sonra tərəflər arasında qarşılaşlı müzakirələr aparılıb və gelecekdə PISA tədqiqatlarının nötcələrinin yaxşılaşdırılması istiqamətində atılacaq addımlardan danışılıb. Müzakirələrdə həmçinin pedagoji kadr hazırlığı, müəllimlərin peşəkar inkişafı, oxu savadlılığı, mütəlio vərdişlərinin formalşdırılması, təhsildə qiymətləndirme kimi məsələlərə dəqiqət yetirilib.

Görüşdə iştirak edən mütəxəssislər belə müzakirələrin əhəmiyyətini vurgulayıb, rəy və təklifləri尼 səsləndirib.

Görüş sual-cavab formatunda davam etdirilib.

sində şagirdlərin 86%-i 2 və dəha yüksək seviyyəni təsdiqleyib (OECD üzrə orta göstərici - 74%). 11%-i oxuma baxımından 5 və 6 seviyyələrini alıb (OECD üzrə orta hesabla - 7%). Təbiət elmlərində Estonia şagirdlərinin 90%-i 2 və dəha yüksək seviyyəyə çatıb. Eyni zamanda, 12%-i 5 və 6 seviyyələrini göstərib, orta hesabla isə OECD üzrə bu şagirdlərin yalnız 7%-i bəhs olunan seviyyəni göstərib...

**Qazaxstan.** Qazax məktəblilər təbiət elmləri üzrə göstəriciləri 26 il artraraq iştirakçı ölkələr arasında en yüksək artım göstəriblər, riyaziyyat və oxu üzrə nötcələrinin səkkiz OECD ölkəsi ilə eyni seviyyədə saxlaysıb. Məhz PISA-nın nötcələri alman təhsil sisteminde tədbirlərin görülməsinin zəruriyyəti aydın göstərib. Riyaziyyat və oxu bacarıqları sahələrində alman tələbələrinin göstəriciləri OECD ölkələrinin orta göstəricisine yaxın, təbiət elmləri sahəsində isə bir qədər yüksək olub - 492 balla lider Singapurdan 69 bal geri qalır. 2012-ci ildə Almaniyanın 524 ballıq zirvəsindən bəri 32 ballıq azalma müşahidə olunub.

**Müəllim-şagird əlaqələrinin yaxşılaşdırılması**

Countries and economic zones	MATHEMATICS	SCIENCE	READING
<b>Singapore</b>	<b>575</b>	<b>561</b>	<b>543</b>
<b>Macau</b>	<b>552</b>	<b>543</b>	<b>510</b>
<b>Chinese Taipei</b>	<b>547</b>	<b>537</b>	<b>515</b>
<b>Hong Kong</b>	<b>540</b>	<b>520</b>	<b>500</b>
<b>Japan</b>	<b>536</b>	<b>547</b>	<b>516</b>
<b>South Korea</b>	<b>527</b>	<b>528</b>	<b>515</b>
<b>Estonia</b>	<b>510</b>	<b>526</b>	<b>511</b>
<b>Switzerland</b>	<b>508</b>	<b>503</b>	<b>483</b>
<b>Canada</b>	<b>497</b>	<b>515</b>	<b>507</b>
<b>Netherlands</b>	<b>493</b>	<b>488</b>	<b>459</b>
<b>OECD median</b>	<b>472</b>	<b>485</b>	<b>476</b>
<b>Thailand</b>	<b>394</b>	<b>409</b>	<b>379</b>

\* Sort by math score

ziyyat üzrə 46-ci yeri (2018-ci ilde 54-cü), oxu üzrə 61-ci yeri (2018-ci ildə 69-cu), təbiət elmləri üzrə 49-cu yeri (2018-ci ildə 69-cu) tutub. PISA-2022 yekunlarına əsasən, Qazaxstanın şəhər və kend şagirdləri arasında biliklərin keyfiyyətində fərqlərin azalması müşahidə olunur.

**Almaniya.** Alman məktəbliləri 2022-ci il PISA tədqiqatında şagirdlərin 10%-den çoxu bəsərənən təqdim edir. A.Şleyxer hesabatdan almacaq dərslərin olğunu vurğulayıb: “Təməl struktur amilləri var. Çox güman ki, bunlar bizim təhsil sistemlərimizdən daimi xüsusiyətlərinə çevriləcək ki, siyasetçilər buna ciddi yanaşmalıdır”.

A.Şleyxer olavaş edib ki, son PISA nötcələri göstərir ki, təhsil sistemləri hər cas üçün həm yüksək keyfiyyəti öyrənmə, həm də bərabər öyrənmə imkanları təmin edə bilər və onlar akademik mükməmliyi şagirdlərin, tələbələrin rəfahı hesabına deyil, tələbələrin özlərinin rəfahı hesabına dəstəkləyə bilərlər. Eyni zamanda, nötcələr bir çox təhsil sistemlərinin bu vəzifəni yerinə yetirəndiyini göstərir. Bu nərədə buna deyib cəvələmək üçün no edə bileyəcəyimizə dair bir çox işarə var. PISA-də iştirak edən ölkələr və iqtisadiyyatlar mədəni cəhətdən müxtəlidir və iqtisadi inkişafın müxtəlid seviyələrinə çatıb. Bununla birləşdə, əsərlərə tam potensialına çatmalar üçün dəstək olmaq məqsədilə orta və vəzifə daşıyır. PISA, ölkələrin bu məsələləri həll etməsi üçün lazımlı olan faktiki məlumatları və siyasi fikirləri təqdim edir. Təcili tədbirlər görməyə ehtiyac var. Hökümetlərin vəzifəsi təhsil sistemlərinin bu vəzifəni yerinə yetirməsinə kömək etməkdir”.

Oruc MUSTAFAYEV

# Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi

## Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

asağıda adları çəkilən kafedralarda vakant vəzifələri tutmaq üçün müsabiqə

### ELAN EDİR:

Kafedra	Vəzife	Yer
Sosial-mədəni fəaliyyət kafedrası	Kafedra müdürü	1
Dizayn və dekorativ-tətbiqi sənət kafedrası	baş müəllim	1

Müsabiqədə kafedranın profilinə uyğun peşə-ixtisas hazırlığına, elmi ad və elmi dərcələrə, elmi-pedaqoji təcrübəyə malik Azərbaycan Respublikası vətəndaşları, həmcinin mövcud qanunvericiliyin tələbləri gözənlənməklə xarici ölkə vətəndaşları iştirak edə bilərlər.

İddiaçılar müsabiqənin keçirilməsi üçün sənədlərini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə göndərə bilərlər.

**Ünvan:** Bakı şəhəri, AZ 1065, İnşaatçılar 39

**Telefon:** 599-00-54 (daxili-100)

REKTORLUQ

## Etibarsız sayılır

**Bakı şəhər** 170 nömrəli tam orta məktəbin IX sinfini 1997-ci ildə bitirmiş Məmmədov Ramil Abbas oğluna verilmiş B-062135 nömrəli ümumi orta təhsil haqqında şəhadətnamə iddiyi üçün etibarsız sayılır.

**2 nömrəli Bakı Baza Tibb Kolleci** tərəfindən 2019-cu ildə Əliyeva Yasemin Elxan qızına verilmiş AA-126827 nömrəli diplom iddiyi üçün etibarsız sayılır.

**Samux rayon** Sarıqamış kənd tam orta məktəbi 1992-ci ildə bitirmiş Quliyev Kenan Tofiq oğluna verilmiş A-168725 nömrəli tam orta təhsil haqqında attestat iddiyi üçün etibarsız sayılır.

**Gəncə şəhər** 22 nömrəli tam orta məktəbin IX sinfini 2008-ci ildə bitirmiş Məmmədova (Muradova) Əfsanə Səbühü qızına verilmiş A-496007 nömrəli ümumi orta təhsil haqqında attestat iddiyi üçün etibarsız sayılır.

**Gəncə şəhər** 16 nömrəli tam orta məktəbin IX sinfini 1999-ci ildə bitirmiş Əliyeva (Yusibova) Komalə Vahid qızına verilmiş A-201385 nömrəli ümumi orta təhsil haqqında attestat iddiyi üçün etibarsız sayılır.

**Gəncə şəhər** 34 nömrəli tam orta məktəbin IX sinfini 2016-ci ildə bitirmiş Ələkbərova (Əsgərova) Samirə Şəhərin qızına verilmiş A-653203 nömrəli ümumi orta təhsil haqqında attestat iddiyi üçün etibarsız sayılır.

**Sumqayıt şəhər** 26 nömrəli tam orta məktəbi 2004-cü ildə bitirmiş Abdullaheyeva Komala Nəriman qızına verilmiş B-047749 nömrəli tam orta təhsil haqqında attestat iddiyi üçün etibarsız sayılır.

**Tovuz rayon** Yanıqlı kənd tam orta məktəbi 2004-cü ildə bitirmiş İsləmov Elçin İslami oğluna verilmiş 616795 nömrəli tam orta təhsil haqqında attestat iddiyi üçün etibarsız sayılır.

**Tovuz rayon** Yaniqli kənd tam orta məktəbin IX sinfini 2004-cü ildə bitirmiş İsləmov Seymur İslam oğluna verilmiş 207835 nömrəli şəhadətnamə iddiyi üçün etibarsız sayılır.

**Tovuz rayon** Yaniqli kənd tam orta məktəbi 1998-ci ildə bitirmiş Məmmədova Kənül Eyvaz qızına verilmiş A-239679 nömrəli tam orta təhsil haqqında attestat iddiyi üçün etibarsız sayılır.

**Tovuz rayon** Bozalqanlı kənd tam orta məktəbi 2000-ci ildə bitirmiş Həsənov Leyla Sahib qızına verilmiş A-453230 nömrəli tam orta təhsil haqqında attestat iddiyi üçün etibarsız sayılır.

**Ağstafa rayon** Orta Leki kənd tam orta məktəbi 1995-ci ildə bitirmiş Cəbrayılova Tərəfənə Eldar qızına verilmiş 215223 nömrəli tam orta təhsil haqqında attestat iddiyi üçün etibarsız sayılır.

**Babək rayon** Didavar kənd orta məktəbi 1992-ci ildə bitirmiş Heydərova Xəsa Vəqif qızına verilmiş A-433793 nömrəli ümumi orta təhsil baza üzrə attestat iddiyi üçün etibarsız sayılır.

**Babək rayon** Payız kənd tam orta məktəbin IX sinfini 2012-ci ildə bitirmiş Zamanov Sərdar Abbasəli oğluna verilmiş A-133211 nömrəli əsas təhsil haqqında şəhadətnamə iddiyi üçün etibarsız sayılır.

**Azərbaycan Dövlət Aqrar Universiteti** tərəfindən 2014-cü ildə Dəvrişov Fuad İmamverdi oğluna verilmiş A-036671 nömrəli bakalavr diplomu iddiyi üçün etibarsız sayılır.

**Sumqayıt Dövlət Universiteti** tərəfindən 2015-ci ildə Hacızadə Tural Kamal oğluna verilmiş A-064562 nömrəli bakalavr diplomu oləv iddiyi üçün etibarsız sayılır.

**Odlar Yurdu Universiteti** tərəfindən 2009-cu ildə Məcidov Ramil Məmmədəgə oğluna verilmiş BB-1-011411 nömrəli diplom iddiyi üçün etibarsız sayılır.

**Abşeron rayon** Hökməli kənd tam orta məktəbin IX sinfini 1992-ci ildə bitirmiş İbrahimov Mais İbrahim oğluna verilmiş A-083211 nömrəli ümumi orta təhsil haqqında şəhadətnamə iddiyi üçün etibarsız sayılır.

**Bakı şəhər** 102 nömrəli tam orta məktəbi 2020-ci ildə bitirmiş İsləmov Əli Etibar oğluna verilmiş E-264550 nömrəli tam orta təhsil haqqında attestat iddiyi üçün etibarsız sayılır.

**Azərbaycan Memarlıq və İnşaat Universiteti** tərəfindən 1999-cu ildə Əliyev Elxan Tofiq oğluna verilmiş A-035823 nömrəli bakalavr diplom iddiyi üçün etibarsız sayılır.

**Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti** tərəfindən 2021-ci ildə Tağızadə Hüseyn Vüqar oğluna verilmiş E-264550 nömrəli tam orta təhsil haqqında attestat iddiyi üçün etibarsız sayılır.

**Azərbaycan Memarlıq və İnşaat Universiteti** tərəfindən 2021-ci ildə Tağızadə Hüseyn Vüqar oğluna verilmiş E-264550 nömrəli tam orta təhsil haqqında attestat iddiyi üçün etibarsız sayılır.

**Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti** tərəfindən 2021-ci ildə Tağızadə Hüseyn Vüqar oğluna verilmiş E-264550 nömrəli tam orta təhsil haqqında attestat iddiyi üçün etibarsız sayılır.

**Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti** tərəfindən 2021-ci ildə Tağızadə Hüseyn Vüqar oğluna verilmiş E-264550 nömrəli tam orta təhsil haqqında attestat iddiyi üçün etibarsız sayılır.

**Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti** tərəfindən 2021-ci ildə Tağızadə Hüseyn Vüqar oğluna verilmiş E-264550 nömrəli tam orta təhsil haqqında attestat iddiyi üçün etibarsız sayılır.

**Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti** tərəfindən 2021-ci ildə Tağızadə Hüseyn Vüqar oğluna verilmiş E-264550 nömrəli tam orta təhsil haqqında attestat iddiyi üçün etibarsız sayılır.

**Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti** tərəfindən 2021-ci ildə Tağızadə Hüseyn Vüqar oğluna verilmiş E-264550 nömrəli tam orta təhsil haqqında attestat iddiyi üçün etibarsız sayılır.

**Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti** tərəfindən 2021-ci ildə Tağızadə Hüseyn Vüqar oğluna verilmiş E-264550 nömrəli tam orta təhsil haqqında attestat iddiyi üçün etibarsız sayılır.

**Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti** tərəfindən 2021-ci ildə Tağızadə Hüseyn Vüqar oğluna verilmiş E-264550 nömrəli tam orta təhsil haqqında attestat iddiyi üçün etibarsız sayılır.

**Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti** tərəfindən 2021-ci ildə Tağızadə Hüseyn Vüqar oğluna verilmiş E-264550 nömrəli tam orta təhsil haqqında attestat iddiyi üçün etibarsız sayılır.

**Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti** tərəfindən 2021-ci ildə Tağızadə Hüseyn Vüqar oğluna verilmiş E-264550 nömrəli tam orta təhsil haqqında attestat iddiyi üçün etibarsız sayılır.

**Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti** tərəfindən 2021-ci ildə Tağızadə Hüseyn Vüqar oğluna verilmiş E-264550 nömrəli tam orta təhsil haqqında attestat iddiyi üçün etibarsız sayılır.

**Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti** tərəfindən 2021-ci ildə Tağızadə Hüseyn Vüqar oğluna verilmiş E-264550 nömrəli tam orta təhsil haqqında attestat iddiyi üçün etibarsız sayılır.

**Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti** tərəfindən 2021-ci ildə Tağızadə Hüseyn Vüqar oğluna verilmiş E-264550 nömrəli tam orta təhsil haqqında attestat iddiyi üçün etibarsız sayılır.

**Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti** tərəfindən 2021-ci ildə Tağızadə Hüseyn Vüqar oğluna verilmiş E-264550 nömrəli tam orta təhsil haqqında attestat iddiyi üçün etibarsız sayılır.

**Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti** tərəfindən 2021-ci ildə Tağızadə Hüseyn Vüqar oğluna verilmiş E-264550 nömrəli tam orta təhsil haqqında attestat iddiyi üçün etibarsız sayılır.

**Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti** tərəfindən 2021-ci ildə Tağızadə Hüseyn Vüqar oğluna verilmiş E-264550 nömrəli tam orta təhsil haqqında attestat iddiyi üçün etibarsız sayılır.

**Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti** tərəfindən 2021-ci ildə Tağızadə Hüseyn Vüqar oğluna verilmiş E-264550 nömrəli tam orta təhsil haqqında attestat iddiyi üçün etibarsız sayılır.

**Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti** tərəfindən 2021-ci ildə Tağızadə Hüseyn Vüqar oğluna verilmiş E-264550 nömrəli tam orta təhsil haqqında attestat iddiyi üçün etibarsız sayılır.

**Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti** tərəfindən 2021-ci ildə Tağızadə Hüseyn Vüqar oğluna verilmiş E-264550 nömrəli tam orta təhsil haqqında attestat iddiyi üçün etibarsız sayılır.

**Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti** tərəfindən 2021-ci ildə Tağızadə Hüseyn Vüqar oğluna verilmiş E-264550 nömrəli tam orta təhsil haqqında attestat iddiyi üçün etibarsız sayılır.

**Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti** tərəfindən 2021-ci ildə Tağızadə Hüseyn Vüqar oğluna verilmiş E-264550 nömrəli tam orta təhsil haqqında attestat iddiyi üçün etibarsız sayılır.

**Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti** tərəfindən 2021-ci ildə Tağızadə Hüseyn Vüqar oğluna verilmiş E-264550 nömrəli tam orta təhsil haqqında attestat iddiyi üçün etibarsız sayılır.

**Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti** tərəfindən 2021-ci ildə Tağızadə Hüseyn Vüqar oğluna verilmiş E-264550 nömrəli tam orta təhsil haqqında attestat iddiyi üçün etibarsız sayılır.

**Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti** tərəfindən 2021-ci ildə Tağızadə Hüseyn Vüqar oğluna verilmiş E-264550 nömrəli tam orta təhsil haqqında attestat iddiyi üçün etibarsız sayılır.

**Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti** tərəfindən 2021-ci ildə Tağızadə Hüseyn Vüqar oğluna verilmiş E-264550 nömrəli tam orta təhsil haqqında attestat iddiyi üçün etibarsız sayılır.

**Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti** tərəfindən 2021-ci ildə Tağızadə Hüseyn Vüqar oğluna verilmiş E-264550 nömrəli tam orta təhsil haqqında attestat iddiyi üçün etibarsız sayılır.

**Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti** tərəfindən 2021-ci ildə Tağızadə Hüseyn Vüqar oğluna verilmiş E-264550 nömrəli tam orta təhsil haqqında attestat iddiyi üçün etibarsız sayılır.

**Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti** tərəfindən 2021-ci ildə Tağızadə Hüseyn Vüqar oğluna verilmiş E-264550 nömrəli tam orta təhsil haqqında attestat iddiyi üçün etibarsız sayılır.

**Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti** tərəfindən 2021-ci ildə Tağızadə Hüseyn Vüqar oğluna verilmiş E-264550 nömrəli tam orta təhsil haqqında attestat iddiyi üçün etibarsız sayılır.

**Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti** tərəfindən 2021-ci ildə Tağızadə Hüseyn Vüqar oğluna verilmiş E-264550 nömrəli tam orta təhsil haqqında attestat iddiyi üçün etibarsız sayılır.

**Azərbaycan Mədəni**

## "Qarabağın məşhur müəllimləri"

# "O DARSI UNUDA BİLMİRƏM"

Xudu Məmmədov tələbələrinin xatirələrində



**D**ahi insanların həyatı bir dünyadır desək, yanılmayıq. Bu insanlar hayat boyu xalqına, Vətənəne sədəqətlə, sidiqi-ürekə xidmət edir, elmə yeni-yeni təhfələr verir.

Azərbaycan və dünya elminin inkişafında əvəzsiz təhfələri olan alimlərimizden biri də görkəmli alim, geologiya-mineraloziya elmləri doktoru, AMEA-nın müxbir üzvü, vətənpərvər alim, böyük şəxsiyyət, Qarabağın yetişdirdiyi məşhur ziyanlılarından olan Xudu Məmmədovdur.

Xudu Sərxay oğlu Məmmədov 14 dekabr 1927-ci ildə Ağdam rayonunun Mərzili kəndində anadan

olub. 1946-ci ildə Bakı Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsinə daxil olub. 1957-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fiziqi və Qeyri-üzvi Kimya İnstitutunda struktur kimya laboratoriyasının direktoru vəzifəsində çalışıb. 1970-ci ildə elmlər doktoru, 1973-cü ildə professor elmi adını alıb, 1976-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının üzvü olub. Xudu Məmmədovun esas elmi işləri kristal kimya sahəsinə aid idi. Onun rəhbərliyi ilə 40-dan çox yüksək səviyyəli alim hazırlanıb.

Xudu Məmmədov SSRİ Elmlər Akademiyası Kristalloqrafiya İnstitutunda elmi rəhbəri, məşhur kristalloqraf,

akademik Nikolay Belovun (yeri golmışkən, bu, həmin N.Belov iddi ki, sonralar deyirdi: "Öğər mən Xuduya bir şey öyrətməmişəm, özüm ondan üç dəfə çox şey öyrənmışam!" - O.M.) tövsiyəsi ilə sement mineralları olan ksonotit və volastonit minerallarının quruluşlarını araşdırmağa başlayıb və parlaq nəticələr əldə edib. Uzun müddət bu problem üzərində çalışan ingilis kristalloqrafi Con Bernal Dünya Sülh Kongressində iştirak etmək üçün Moskvaya gəldiyi zaman gənc Xudu Məmmədovun elmi nəticələri ilə tanış olduğunda heyrətini gizlədə bilməyib. O dövrə ingilis dilində işq üzü görən "Soviet Union" jurnalının 1956-ci il yanvar nömrəsində dərc

olmuş "Con Bernal Xudu Məmmədovu təbrik edir" adlı məqalədə dənya-söhretli alim azərbaycanlı gəncin elmi hünerindən bəhs edirdi. "Mən indicə X.S.Məmmədovun ksenonit üçün təklif etdiyi strukturu görmüşüm. Onu yaxından öyrənməyə vaxtim olmasa da, təklif olunan ikiqat zənciri məni dərhal heyrət gatıldı ki, bu da mənə təkcə kristalın strukturunun deyil, həm de parlaq həlli kimi görünür. Problem çatın məsələdir, Britaniyada və digər ölkələrdə çoxlu kristalloqraflar var ki, problemi həll etmək cəhdələri uğursuz olub. Hesab edirəm ki, canab Məmmədovu nailiyyətinə görə təbrik etmək lazımdır. J.Bernal". Daha sonra ingilis alimi Xudu Məmmə-

dovu ölkəsinə devət edir. Gənc alim Con Bernallın laboratoriyasında bir il birlilikdə çalışır. Vətəne döndükdən sonra "Azərbaycan müəllimi" qəzeti 1960-ci il 26 may tarixli nömrəsində dərc olmuş "İyirmi gün İngiltərədə" başlıqlı məqaləsində Xudu Məmmədov Con Bernalla elmi eməkdaşlığından bəhs edirdi.

Sovetlər dövründə kristalloqrafların Bakı məktəbi və ya Xudu məktəbi kimi tanınan elm məbədinin yetirmələri dünya elmində öz yeri olan bu görkəmli elm xadiminin tələbələri olmaqdan qurur duyulmalıdır.



Faiq Musayev,  
ABŞ-in Virciniya  
Universitetinin professoru

- Xudu müəllim çox sadə, təvazözkar, həm də çox mehriban bir insan iddi. Onun sadəliyində, təbiəti özündəki kimi, həm də bir dərinlik, zənginlik var idi. Xudu müəllim dənya-söhretli kristalloqrafini alıb.

O, iki mineralın - klassanit və vallastanının quruluşunu açıb. Bu-nunla silikatlar kimyasında yeni bir istiqamətin, döñüsün əsasını qoyub. Bu, çox böyük bir keşf idi.

Xudu Məmmədov SSKF müjdəyindən çox nüfuzlu alım iddi. O dövrün tanımış rus kristalloqraf alimləri Strukov, Parakoşis, Zorkiy, Moldovadan Malinovski və başqaları Xudu müəllimin başına yığışardılar. 70-ci illərdə SSRİ-yə Avropadan 5-6 adəd ekstref-raktometr cihazlar verdilər. Sintekspitovan aparati var idi, onu da Moskvadan SSRİ-nin müxtəlif respublikalarına bələdürdürdülər. Bir avadanlıq Zaqaqazıya respublikaları üçün ayrılmışdı, ancak

## "Hər zaman tələbələrinin yanında idi"



Ermenistana vermək isteyidilər. Yalnız Ümummilli Lider Heydər Əliyevin qətiyyətli müdaxiləsinən sonra Sintekspitovan aparatını Azərbaycana verdilər. Bu vacib aparat iddi və ondan sonra Zaqaqazıya üçün mərkəz Bakı oldu.

Xudu Məmmədov Bakıda böyük Kristalloqrafiya Mərkəzini yaradı, bütün qonşu respublikalardan gəlib və Mərkəzdə elmi işlər aparırdılar. Xudu Məmmədov mərkəzdə bir neçə elmi istiqamətin əsasını qoydu. Bunlar çox böyük elmi işlər idi.

Bir hadisən qeyd edim. Bir dəfə laboratoriya üzvi sintez aparırdı. Sintez düz getmədi və yanğın baş verdi. Biz otaqdan çıxdıq, Xudu müəllim otağın içərisində qaldı. Biz oradan qışqırıb deyirdik ki, Xudu müəllim, otaqdan çıxın. O isə sakitə oturub baxırdı. Onun yaxşı müşahidə qabiliyyəti var idi. Fikirləşdik ki, Xudu müəllim, yəqin bunun üstündə bizi çox danlayacaq. Amma heç nə demdi. Aradan bir ay keçmiş iclasda institutun direktoru dedi ki, bəs laboratoriya yanğın olub, bəs şəyər olmaz. Xudu müəllim dedi ki, ele deyil. Laboratoriya yanğın olması, o deməkdir ki, ora-da elmi iş gedir.

Xudu müəllim hər zaman tələbələrinin, yetirmələrinin yanında idi. O, çox böyük alım, müəllim, insan idi.

oxuyurdur. Onlardan xəbəri var idi və tez-tez laboratoriya gəlib biza deyirdi ki, bu kiçik molekuluların quruluşunu elədiniz, bəsdi. İndi züləllərin quruluşunu eləmək lazımdır. Amma bu sahə o vaxt çox yeni bi sahə idi. Mən sonralar başa düşdüm ki, Xudu müəllim 50-60 il qabağı görürmüş.

Xudu müəllim təkcə kristalloqrafi kimyaçılıq alım deyildi. Rusiyada olan kristalloqrafcılardan və başqalarından fərqli olaraq həm də filosof idi. O, yazıçı idi, dahi idi. Xudu müəllim bayatılar, əsərlər yazıb. O, bütün ömrünü elmə həsr edib.

Xudu müəllim hər zaman tələbələrinin, yetirmələrinin yanında idi. O, çox böyük alım, müəllim, insan idi.

## "O, bizləri əsl vətəndaş olmağa çağırırdı"

olmasını göstərməsi məni heyrət etdirmişdir.

İkinci dəfə onu televiziyada gördüm. O, büyük müğənni və opera ustası Bülbül haqqındaki verilişdə Bülbül anladırdı. Kimyaçı və Bülbül. O zaman mənə qoribə görünən də Xudu müəllimi elmə sənət arasına soradərən qəkməyən, əksinə, bunnarı "qoşa qanad" adlandıran bir alim kimi dənizdən tanıdım. Universitetdə onun tələbəsi olmayı arzulama da, bu arzunun gerçəkləşəcəyi ağlımdan belə keçmirdi. Cüntü o, universitetdə çalışır. Birinci kursda kristal kimya dərsi verən və Xudu müəllimin telebəsi Məmməd Çıraqlı atası vəfat etdiyindən bir müddət olmadı və onun yerinə professor Xudu Məmmədovun goldiyini eştidikdə çox sevinmişdim. Mən o dərsi heç unuda bilmirəm və unuda bilməyəcəyim də. O gündən etibarən kimya və Vətən anlayışları monim üçün ayrı mənə verməyə başladı. Onun saat yarımçıq dərsi məni bir ömrəniye atdı.

Xudu müəllim o vaxt qədər gördüm müəllimlər kimi mənə kimyənin keşfərindən, inkişaf-



Hacı Nəcəfov,  
Türkiyənin Kafkas  
Universitetinin professoru,  
Qafqaz və Orta Asiya  
Araşdırma Mərkəzinin müdürü

dan, nailiyyətlərindən bəhs etmirdi, əksinə kimyənin öndə duran problemlərdən, çatınlıklardan damışdırdı. O, bizləri vətəndaş olmağa, əsl vətəndaş olmağa çağırırdı. Onun "Elmin sənən xalqına ne dərəcədə xeyir və rəvacıını bilmirsənse, bu elmdən xalqın üçün istifadə edə bilmirsənse, sənən öyrəndiyin elm kimseyə gərek deyil... Biz elmimizi diliyim və musiqimiz səviyyəsine yüksəltmeliyik. Dilimiz və musiqimiz bize nə qədər yaxın və əziz isə, elmimizi də xalq üçün o qədər yaxın və əziz etməliyik... Elmin vətəni yoxdur, amma alimin vətəni vardır" - sözləri hələ də qulaqlarımızda səslənir.

Oruc MUSTAFAYEV

# 2023-cü ilin böyük kəşfləri

İsveçdə Nobel mükafatları təqdim olunub



Əvvəli səh. 1

Nobel Fondunun İdarə Heyətinin sədri professor Astrid Söderberq Viddinq çıxış edərək bildirib ki, "Alfred Nobel dənizləri bəşəriyyətin xeyrinə deyişməyə kömək edəcək elmin, ədəbiyyatın və sülh namənə fealiyyətlərin unikal gücünə inanır. Bütün

bunlarda beynəlxalq əməkdaşlıq və biliklər hörmət osas əhəmiyyət kəsb edir.

O, biliyi, maarifçiliyi və həqiqətə sey göstərməyə inanır. Dünyamızın taleyi əvvəlcədən müəyyənləşdirilməyib... Dünyanı hər zamankindən daha yaxın əsas yaradır və bələdliklə, dünənimzdə gözlenilməz gələcək hadisələrə hazır olmağı təmin edir".

Sərbəst fundamental tədqiqatlar vəsitiylə elm insan biliklərinin sərhədlərini aşdırır və genişləndirir, təbliğlər və ixtifalar üçün əsas yaradır və bələdliklə, dünənimzdə gözlenilməz gələcək hadisələrə hazır olmağı təmin edir".

Fiziki üzrə Nobel mükafatı laureatı Pyer Agostini, Ferenz Krauz və Ann L'Yuiile olub.

Kimya üzrə Nobel mükafatı

Mungi Bavendi, Luis Bryus və Aleksey Ekimov arasında kvant nöqtələrinin keşfi və sintezinə görə böyük ləğv edildi.

Daha bir mərasim Oslo bələdiyyəsində keçirildi, orada Nobel Sülh mükafatı İran həbsxanasında məhbus olan hüquq müdafiəçisi Nərgiz Məhəmmədinin ("qadınların əzabına qarşı mübarizəsinə" görə) usaqlarına qulluq etmək üçün dəha çox vaxt və güc sərf edildi ki, bu da onların karəyərək böyümlərini və müvafiq olaraq golrlarının artmasını çətinləşdirir.

Ədəbiyyat üzrə Nobel mükafatına Harvard Universitetindən Klaudio Qoldin layiq görüldü. Öz işində göstərir ki, qadınlar usaqlara qulluq etmək üçün dəha çox vaxt və güc sərf edirlər ki, bu da onların karəyərək böyümlərini və müvafiq olaraq golrlarının artmasını çətinləşdirir. Ədəbiyyat üzrə Nobel mükafatına norveçli nasır, şair və dramaturq Yun Fosse layiq görüldü.

Oruc MUSTAFAYEV